



Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 178 (20.832)

24 sentyabr 2013-cü il, çərşənbə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasineni və Avrasiya Kitabxanalar Assambleyasının vitse-prezidenti Qulisa Balabekovanı qəbul etmişdir.

Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən nümayəndələrin iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin kitabxana işinin inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini əminliyini ifadə etdi. Dövlətimizin başçısı qonaqların ölkəmizə bu səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Ölkəmizə ilk səfərlərindən məmnunluğunu bildirən Avropa Milli Kitabxanaları Konfransının prezidenti Bruno Rasine Bakının mərkəzində Azərbaycan Milli Kitabxanasının binasının onlarda dərin təəssürat yaratdığını dedi. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində və Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirində iştirak edəcəklərini vurğulayan qonaq Avropa Milli Kitabxanaları Konfransının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyətini qeyd etdi.



“Cahan” Ticarət Kompleksində 350 mağazanın fəaliyyət göstərəcəyi yeni korpusda son tamamlama işləri görülür



Naxçıvan Muxtar Respublikasında əhaliyə yüksəkkeyfiyyətli məhsullar təklif olunmaqla nümunəvi xidmət etmək imkanlarına malik müasir ticarət mərkəzləri tikilib istifadəyə verilir. Belə müəssisələrdən biri də “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan şəhərindəki Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Cahan” Ticarət Mərkəzidir.

Ticarət kompleksinin ikimərtəbəli əsas binasında və kompleksə daxil olan tikililərdə 228 standart ölçüyə malik ticarət obyekti və kənd təsərrüfatı məhsulları bazarı fəaliyyət göstərir.

“Cahan” Ticarət Mərkəzi fəaliyyətə başladığı dövrdən ötən müddət ərzində ticarət mərkəzinə istər alıcı, istərsə də satıcı qismində müraciət edənlərin sayı qat-qat artmış, kompleksin yenidən qurulması və yeni korpusun inşa olunması zərurəti yaranmışdır. Digər sahibkarlıq subyektləri kimi, “Cahan” Məhdud Məsuliyyətli Cəmiyyəti də göstərilən dövlət qayğısından bəhrələnməmiş, təqdim olunmuş layihəyə uyğun Sahibkarlığa Kömək Fondundan dövlət maliyyə dəstəyi göstərilmişdir. Cari ilin aprel ayından kompleksin ərazisində 8750 kvadratmetr torpaq sahəsi ayrılmış, 350 mağazanın və

digər xidmət sahələrinin fəaliyyət göstərəcəyi ikimərtəbəli yeni korpusun inşasına, cari ilin iyun ayından isə “Cahan” Ticarət Mərkəzinin əsas binasında yenidənqurma işlərinə başlanılmışdır.

İnşaat işlərinin vaxtında və keyfiyyətli aparılması üçün obyektə “Cahan” İnşaat Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli inşaatçıları və müasir maşın-mexanizmləri cəlb olunmuşdur. Yeni korpusda dəmir konstruksiya və hörgü işləri vaxtında başa çatdırılmış, ayrı-ayrı mağazalara avtomatik qapılar quraşdırılmışdır. Həmçinin yeni korpus və ayrı-ayrı mağazalar müasir isitmə, soyutma və havalandırma sistemi ilə təmin edilmiş, hər bir mağazaya telefon xətti çəkilmiş, POS-terminallardan istifadə üçün əlverişli şərait yaradılmışdır. Hər bir sahibkara və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşlara şifrəsiz internetdən istifadə etmək imkanı yaradılmışdır. Ayrı-ayrı mağazalarda satışa çıxarılan müxtəlif çeşiddə malların reklamını və ticarət mərkəzinin xidmətindən istifadə edən vətəndaşların məlumatlandırılmasını təmin etmək məqsədilə ticarət kompleksində ayrı-ayrı yerlərdə monitorlar quraşdırılacaqdır. Bundan başqa, ticarət mərkəzinin

əsas binasının fasad hissəsi dizayn elementləri ilə zəngin olan tikinti materialları və travertin üzlük plitələrlə bəzədilir. Dairəvi mağazalarda isə daha müasir istilik sistemi quraşdırılacaq, ticarət mərkəzinin avtomobil giriş yollarına asfalt-beton örtük salınacaq, burada avtomobil dayanacağı istifadəyə veriləcəkdir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan ticarət mərkəzinin yeni korpusunda müxtəlif sahələrdə nümunəvi xidmət göstərilməsi ilə yanaşı, 550 nəfərdən çox fiziki şəxsin biznes fəaliyyəti ilə məşğul olmasına əlverişli şərait yaradılacaqdır.

Onu da qeyd edək ki, əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalına hərtərəfli şərait yaradılmış, aqrar bölmənin inkişafı üçün güzəştli kreditlər ayrılmışdır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini vermişdir. Hər il sahələrdə bol məhsul yetişdirilir. Həmin məhsulların ticarət mərkəzində rahat şəkildə satılması üçün lazımi şərait yaradılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarların artan müraciətləri nəzərə alınaraq, ticarət kompleksinin ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında da yeni müasir korpusun tikilərək sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur.

Yenidənqurma işlərindən sonra istifadəyə veriləcək “Cahan” Ticarət Kompleksi yeniləşən Naxçıvan şəhərinin müasir memarlıq üslubuna yeni çalarlar qatacaq, nümunəvi xidmət baxımından daha müasir məkana çevriləcəkdir.

✍ Kərəm HƏSƏNOV

Sentyabrın 21-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Beynəlxalq Sülh Günü qeyd olunub, “Sülh dünyanın səadət və firavanlıq rəmzidir!” mövzusunda keçirilən III muxtar respublika şeir, inşa-yazı və rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilib.

Beynəlxalq Sülh Günü qeyd edilib

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova qeyd edib ki, Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə təsis edilib və hər il sentyabr ayının 21-də qeyd olunması müəyyənləşdirilib. Vurğulanıb ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan ölkəmiz üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan Azərbaycan xalqı, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə düşüb. Bu illərdə Azərbaycan həmişə münafişlərin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra, hər şeydən əvvəl, böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Üstündən 19 il keçməsinə baxmayaraq, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin azad edilməsi ilə bağlı qətnamələrinin tələblərini yerinə yetirməyib. Bu günə



qədər münafişlərin sivil yollarla həll edilməsi istiqamətindəki səylər, həm də dövlətimizin sülh arzusunun ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Xudiyev çıxışında Beynəlxalq Sülh Günü ilə bağlı keçirilən

şəir, inşa-yazı və rəsm müsabiqəsinin əhəmiyyətindən danışmış, bunun üçün muxtar respublikanın təhsil və məktəbdənkənar müəssisələrində yaradılmış şəraitdən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həməzəyeva və Yazıçılar Birliyinin sədri Asim Yadigar sülh mövzusunda bədii yaradıcılıq nümunələrində əksini tapdığını qeyd edərək, bunun həm də istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılmasında mühüm rol oynadığını iştirakçıların diqqətinə çatdırıblar.

Tədbirin bədii hissəsində uşaqların ifasında vətənpərvərlik mövzusunda məhnərlər və şeirlər səsləndirilib.

Sonra “Sülh dünyanın səadət və firavanlıq rəmzidir!” III muxtar respublika müsabiqəsinin qalibləri müəyyənləşdirilib.

Qaliblər Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin diplom və hədiyyələrlə ilə mükafatlandırılıblar.

✍ Səbuhi HƏSƏNOV

Arxeoloji tədqiqatlar nəticəsində bir sıra yeni faktlar aşkarlanıb

xəloqlarının birgə apardıqları arxeoloji tədqiqatların yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev son illər muxtar respublikada arxeoloji tədqiqatların aparılmasına göstərilən dövlət qayğısından danışmış. Qeyd edilib ki, son zamanlar aparılan arxeoloji tədqiqatlarda ABŞ, Fransa, Türkiyə və Rusiyanın nüfuzlu elmi-tədqiqat institutlarından, elm mərkəzlərindən olan alimlər də iştirak ediblər. Bu bir tərəfdən daha fundamental nəti-

cələrin əldə edilməsi, digər tərəfdən isə əldə olunan elmi nəticələrin dünya elm ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşı, dosent-doktor Katerina Morro və AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev 2013-cü ildə Ovçular təpəsi, Duzdağ və I Kültəpə abidələrində aparılan tədqiqatlar, əldə edilən nəticələr haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, aparılan tədqiqatların nəticəsi olaraq, irəli sürülən ən mühüm elmi ehtimallardan biri I Kültəpənin

Duzdağ mədənlərində çalışan mədəncilərin yaşayış məskənlərindən biri olmasıdır. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev həmçinin bu il Oğlanqala ətrafında və Arpaçay vadisində aparılan kəşfiyyat xarakterli tədqiqatlar barədə də danışmış, aparılan tədqiqatlar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinin və abidələrin yerləşdikləri ərazilərin fotosəkillərindən ibarət slayd vasitəsi ilə yığıncaq iştirakçılarına məlumat verib. Qeyd olunub ki, növbəti illərdə I Kültəpədə və Zirincliyə yaşayış yerində tədqiqatların daha da genişləndirilməsi nəzərdə

tutulur. Builki tədqiqatlar Naxçıvan ərazisində Eneolit və Tunc dövrlərində yaşamış tayfaların Yaxın Şərq ölkələri ilə əlaqələri haqqında bir çox yeni faktları aşkara çıxarıb. Həmçinin Naxçıvan ərazisinin Kür-Araz mədəniyyətinin beşiklərindən biri olduğuna dair ehtimalları bir daha təsdiqləyən maddi-mədəniyyət nümunələri aşkarlanıb.

Sonra yığıncaq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatların yekunlarına həsr olunmuş hesabat yığıncağına AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

✍ Elnur KƏLBİZADƏ

“Naxçıvan ərazisində bu il aparılan arxeoloji tədqiqatlar zamanı qiymətli elmi nəticələr əldə edilib. Göstərilən dövlət qayğısı sayəsində tədqiqatların daha da genişləndirən arxeoloqlarımız dünyanın müxtəlif ölkələrinin arxeoloqları ilə birlikdə muxtar respublika ərazisində bir çox yerlərdə tədqiqatlar apararaq yeni faktlar aşkara çıxarıblar. Tədqiqatların nəticələri isə Naxçıvanın qədim dövr tarixinin yazılması üçün xüsusi əhəmiyyət kəsb edir”. Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən, 2013-cü ildə Ovçular təpəsi, Duzdağ, Kültəpə abidələrində Fransa Milli Araşdırmalar Mərkəzi və AMEA Naxçıvan Bölməsinin ar-

Güllə yağışı altında keçən illər

1990-cı il idi. Sədərəkdə döyüşlər şiddətlənir, küçələrdə, həyətlərdə gəzmək təhlükəyə çevrilirdi. Həmin günlər muxtar respublikamızın hər yerindən əli silah tutanlar Sədərəyə axışdırlar. Doğma yurdu canlarından artıq sevən oğullar Sədərəyin hər qarış torpağı uğrunda döyüşlərdə şəhid olmağı şərəf bilirdilər. Sədərək təslim olmurdu, Sədərək döyüşürdü!

Döyüşlərin son dərəcə ağır anlarında sədərkililər yumruq kimi birləşib düşmənin başında ildırım kimi çaxdılar. Ermənistan silahlı qüvvələrinin toplardan atdıqları mərmilər Sədərəyə yağış kimi yağsa da, qadınlardan, uşaqlardan, qocalardan başqa doğma


gildəyir: “Darıxmayın, pis günün ömrü az olar. Tezliklə siz bu torpağa, bu yurda qorxusuz-ürküsüz gələcəksiniz. Onda ağrı-acılarımızdan yox, xoşbəxt çağlarımızdan, işıqlı günlərimizdən, firavan həyatımızdan yazarsınız. Bir az səbr edin, görərsiniz, mərmilər düşən bu torpaqda necə aləvan güllər-çiçəklər yetişdirəcəyik”.

Mənə elə gəlirdi ki, 1990-1997-ci illər Sədərək Rayon İcra Hakimiyyətinin başçısı işləyən Adil Kazimov çox nikbin adamdır. Ancaq o, bütün ağrı-acıları ürəyində çəkirmiş. Ona görə də çox yaşamadı, 53 yaşında

keçirib, səmimi söhbət edib. Həmin vaxt əhali ilə görüşlərdən sonra ulu öndər yaxınlıqdakı boş sahəni göstərərək deyib: **“Bu ərazidə yaraşıqlı, gözəl bir qəsəbə salmaq lazımdır”**. Pribaltikada hazırlanan layihə əsasında 1980-ci ilin başlanğıcında qəsəbə əvvəlcə 30, sonra 75 ailənin ocağına çevrildi. Sonralar bu hadisəni xatırlayan ümummilli liderimiz deyirdi: **“Mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bir qəsəbənin salınması haqqında qərar verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş**



Hər açılan sabah Heydərabadın yeni uğurlarından soraq verir



yurdunu, səngərləri kimsə tərk etmədi, Vətən sevgisi, torpaq qeyrəti bu ölüm-dirim savaşında sədərkililərə yenilməz güc verdi.

Peşəmlə bağlı mən də Sədərəyə tez-tez gedirdim. Hələ də o qanlı-qadalı illər hafizəmdədir.

Bu odun-alovun içində küçələrdə könüllü döyüşçüləri, sakit insanları görəndə onların cəsarətinə, mərdanəliyinə heyran qalmamaq mümkün deyildi. Əslində, insanlar müharibəyə alışmışdılar, ölüm-itim də adılmışıydı.

Sədərək döyüşlərinin qızgın bir dövründə rayon İcra Hakimiyyətinin başçısı mərhum Adil Kazimovla görüşümü heç vaxt yaddan çıxara bilmirəm. Onu çoxdan tanıyırdım. Əvvəllər kəndlərdə sovxoz direktoru, partiya komitəsinin katibi, rayon xalq deputatları soveti icraiyyə komitəsinin sədri işləmişdi. Mən bizdən bir qədər aralıda partlayan mərmilərin səsinə diksiniyirdim, onunsu üzündə bir cizgi belə dəyişmirdi. Çiyində silah hamı ilə birlikdə vuruşurdu. Onunla görüşüb ayrılmaq istəyəndə buraxmadı: “Bir tikə çörək kəsək, sonra gedərsiniz”, – dedi. Əvvəlcə razılaşmadım. Ancaq Adil müəllim dedi ki, vaxtı çatanda əsgərlər də səngərdə nahar edirlər. Heydərabad qəsəbəsində bir binanın zirzəmisində oturduq. Atəş səsləri altında süfrə açıldı, ortaya pendir-lavaş qoyuldu. Mən güllə yağışı altında birinci dəfə nahar edən adam kimi çox gərgin idim, bir loxma çörəyi güc-bəla ilə udurdum. Amma əvvəldən axıra kimi Adil müəllim tövrünü pozmadı.

Adil müəllimlə nahar edəndə yolunu azan mərmilərdən birinin oturduğumuz binaya düşə biləcəyi istisna deyildi. Odur ki, təşviş keçirdim. Adil müəllim isə məni fikirdən yayındırmaq üçün söhbət edirdi:

– Ermənilər nə karədir ki, biz onlardan qorxaq? Sədərkililərin arxasında dağ boyda kişi dayanıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri möhtərəm Heydər Əliyevi deyirəm. Hər gün zəng edir, vəziyyətlə maraqlanır. Möhtərəm Heydər Əliyev Ali Məclisdə xarici ölkələrdən və beynəlxalq təşkilatlardan gələn nümayəndələrin qəbulu zamanı Sədərəkdəki vəziyyət barədə söhbət açıq, Sədərəyin bu fəlakətdən xilas edilməsi yollarını axtarır. Bütün bunlar bizi döyüşlərə ruhlandırır, insanlara dözümlü, iradəli olmağa, düşməne qarşı amansız mübarizə aparmağa güc-qüvvət, təpər verir.

Ayrılkən Adil Kazimovun mənə söylədikləri hələ də qulağımda cin-

dünyasını dəyişdi.

Bəzən özümü qınayıram. Deyirəm, döyüş bölgəsinə ara-sıra getməyə cəsarət edən biz jurnalistlər nədənsə daim bu təhlükələrin altında fədakarlıqla işləyən, sonra da vaxtsız, sakit-sakit haqq dünyasına qovuşanları unuduruq. Odur ki, Adil Kazimovu xatırlamağı özümə borc saydım.

Sədərək döyüşləri zamanı yaşayış evini qərgənə çevirən şair-publisist Vəqif Məmmədov da dinlədim:

– Sədərək 1990-cı il yanvarın 18-dən 1993-cü il avqustun 13-dək 14 dəfə xain ermənilərin güclü hücumuna məruz qalıb. Kəndə gün ərzində üç yüzə yaxın top mərmisi atıldığı günlər olub. Qanlı döyüşlərdə 108 eloğlumuz şəhidlik zirvəsinə ucalıb. Onlardan 52-si sədərkilidir.

500-ə yaxın yaşayış evi, bir çox ictimai, inzibati binalar, sosial obyektlər dağıntılara məruz qalsa da, yüzdən artıq şəhidin qanı bahasına qorunub Sədərək. O illərdə çox dəhşətlərlə, çox faciələrlə üzləşib bu torpaq. Sədərək torpaqları qan ilə suvarılıb, qan rəngi hopub boz qayalara, ancaq düşmən ayağı dəyməyib bu torpağa. Düşmən qabağında mərdanə dayanıb, bir qarış da geri çəkilməyib Sədərək. Elə buna görə də ulu öndərimiz Heydər Əliyev hələ 1992-ci ildə çıxışlarının birində Sədərəyi “Naxçıvanın qeyrət qalası” adlandırıb.

Ulu öndərin yadigarı

Ümummilli lider Heydər Əliyev 1974-cü il oktyabr ayının əvvəllərində Sədərək torpağına ilk dəfə səfər edib. Ulu öndərimiz Sədərək kəndinin sakinləri ilə görüşüb, Sədərlə Ermənistan arasında olan sərhəd zolağında şərab zavodu tikilməsi tapşırğını vermişdi. Elə bir yerdə ki, qarış-qarış irəliləyən bədnam qonşular ora göz dikmiş və oranı hər vaxtlə ələ keçirməyə çalışırdılar. Ulu öndərin Sədərəyə ilk gəlişi nəinki burada şərab zavodu, hətta o dövr üçün müasir olan 1176 yerlik üçmərtəbəli məktəb, yaraşıqlı mədəniyyət sarayı binalarının inşası ilə də yaddaşlara həkk olundu.

Ümumiyyətlə, böyük şəxsiyyət Heydər Əliyev Sədərəyə hər gəlişində sərhədlərin möhkəmləndirilməsinə xidmət edəcək zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsinə önəm verirdi. Elə Ermənistanla sərhəddə salınan, indi ulu öndər Heydər Əliyevin adını daşıyan qəsəbə də ümummilli liderimizin uzaqgörənliyinin bariz nümunəsidir. 1978-ci ilin oktyabr ayında Sədərəyə gələn ulu öndərimiz kənd ağsaqqalları, ziyalılarla görüş

bu torpaqlara iddia edir, “bu, bizimdir, o, bizimdir”, deyirdilər”.

Heydərabad qəsəbəsinin başı çox bəlalər çəkib. Azərbaycan Vətən müharibəsi veteranı, qəsəbənin ilk sakinlərindən biri olan Zakir Zamanovun dediklərindən: – 1982-ci ildən qəsəbədə yaşayıram. Elə buradakı məktəbdə də müəllim işləyirəm. Təhsil ocağı 1987-ci ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. 1989-cu ildə yeni ikimərtəbəli məktəb binasının tikilməsi və əhalinin artması ilə natamam orta məktəbə, 1991-ci ildən isə tam orta məktəbə çevrilib. Erməni təcavüzü nəticəsində məktəbimiz Heydərabad qəsəbəsinə 1992-ci ilin may ayında Sədərək kənd 1 nömrəli tam orta məktəbin



binasına köçürülüb. 2000-ci ildə yarasız hala düşmüş qəsəbə tam orta məktəbinin binası əsaslı təmir olunub, həmin vaxtdan məktəbimiz fəaliyyətini yenidən burada davam etdirir.

Hərbi əməliyyatların getdiyi illərdə Sədərək kəndinin, eləcə də Heydərabad qəsəbəsinin, demək olar ki, elə bir küçəsi, evi yox idi ki, düşmən mərmisi düşməsin. Elə təkcə qəsəbəmizdə dörd ev içərisindəki əşyalarla birgə tamamilə yanıb külə döndü. Digər mənzillər, məktəbimizin binası aramsız top mərmilərindən dəşik-dəşik olmuşdu. Düz iki il evlərimizin zirzəmilərində yaşamalı olduq.

Bütün müharibələrdə dinc əhali döyüş zonasını tərk edir. Biz də Heydərabaddan köçməyə məcbur idik. Ancaq insanlar aliyalın olsalar da, birləşib öz müdafiələrini təşkil etdilər. Muxtar respublikamızın hər yerində müharibə ab-havası yasanırdı. Naxçıvanın bütün bölgələrindən Sədərəyə təkcə canlı qüvvə yox, həm də maddi yardım göndərilirdi.

Atəşkəs elan olunduqdan sonra dövlət tərəfindən binalarımız təmir olundu, qəsəbəmiz yenidən quruldu.

Rayon mərkəzi Heydərabad qəsəbəsində 633 təsərrüfatda 2073 nəfər yaşayır. Ərazisi 840 hektardır.

Düşməne gözdağı

Son vaxtlar Heydərabad qəsəbəsinə yolu düşənlər sevinc və təəccüb hisslərini gizlədə bilmirlər. Özü də bu sevinc və təəccübə səbəb təkcə onların gözünü-könlünü oxşayan yenilik, abadlıq və gözəllik deyil. Bizcə, burada başqa bir səbəb də var: aparılan tikinti-quruculuq işlərindəki yüksək zövq və müasirlik. Qəsəbə öz simasını tamamilə dəyişib, müxtəlif istiqamətlərə doğru böyüyüb, yeni binalar tikilib, yollar, səkilər salınıb, park və bağlar yaradılıb. Bu gün Heydərabad qəsəbəsində elə bir ictimai və yaşayış binası tapmaq olmaz ki, əsaslı şəkildə təmir və bərpa edilməsin. Yeni əkilmiş həmişəyaşıl ağaclar, güllər, çiçəklər qəsəbəni öz ağuşuna alıb.

görülən işləri yüksək qiymətləndirib: **“... Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qadam qoyur. Bütün işlər ən müasir səviyyədə görüldü. Çox şadam ki, respublikanın rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu, doğrudan da, böyük hadisədir”**.

Son illər dövlətin davamlı qayğısından güc alan, doğma yurdu canından artıq sevən adamların fədakarlığı qəsəbəni şəhərə çevirib desək, qətiyyətlə yanılmazıq. Şəhərlərə xas olan xüsusiyyətlər indi Heydərabadda var.

Atəşkəs dövrü olsa da, ara-sıra düşmən tərəfdə eşidilən güllə səsləri əsəbləri həmişə tarımda saxlayır. Amma bu gərginlik adamların qurub-yaratmaq əzmini, qurbanlar bahasına hifz etdikləri, qoruduqları doğma yurdun hər qarışını gülüstana çevirmək həvəsini qətiyyətlə zəiflət-

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamından sonra sərhəd bölgəsində görülən işlər yeni vüsət alıb. Ümummilli liderimizin adını daşıyan Heydərabad qəsəbəsinin abadlaşdırılaraq müasir rayon mərkəzinə çevrilməsi rayonun simasını xeyli dəyişib, ona yaraşıqlı görkəm verib.

2010-cu ilin oktyabr ayında muxtar respublikaya səfəri zamanı ölkə Prezidenti cənab İlham Əliyev yenidən qurulan Heydərabad qəsəbəsinin açılışında iştirak edib, burada

mir. Əksinə, hər kəsin qəlbindəki vətənpərvərlik, yurda, torpağa bağlılıq hisslərini daha da gücləndirir.

Bəli, sərhəd bölgəsində düşmənlə üzbəüz dayanan, onun gözünə ox kimi batan, gündən-günə böyüyən, gözəlləşən Heydərabad qəsəbəsi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Sədərkililər, o cümlədən Heydərabad qəsəbəsinin sakinləri bu yüksəliş və inkişafı, ilk növbədə, ölkə Prezidenti və Ali Məclis Sədrinin gündəlik diqqət və qayğısının nəticəsi kimi dəyərləndirir, bu yüksək himayədarlığa bundan sonra da əməli işləri ilə cavab verəcəklərini söyləyirlər.

Bu gün Heydərabadda, bütövlükdə, Sədərəkdə döyüş ruhu çox yüksəkdir. Sədərkililər dövlət başçısının, Ali Baş Komandanın qətiyyətinə, prinsipiallığına, torpaqların bir qarışının da güzəşt mövzusu olmadığını dəfələrlə bəyan edən dəyişməz mövqeyini birmənalı şəkildə bəyanır və müdafiə edirlər. Onlar qələbənin çox yaxında olduğunu inanırlar. Odur ki, sədərkililər 2013-cü il 9 oktyabr prezidenti seçkilərində yenə də cənab İlham Əliyevə səs verəcəklərini açıq şəkildə bəyan edirlər.

Bu gün sərhəd bölgəsi olan Sədərək xaosda boğulan, iqtisadi böhranın uçurumlarına yuvarlanan düşmənin gözü qarşısında sabaha inamla addımlayır. Hər açılan sabah beş addımlıqda olan düşmənin gözdağına çevrilən Sədərəyin, onun mərkəzi Heydərabadın yeni uğurlarından soraq verir.

İqtisadiyyatın xidmət və istehsal sferaları arasında aparılan tənzimləmə öz nəticəsini real sektorun inkişafı, səmərəli məşğulluq və əhalinin pul gəlirlərinin artırılmasında göstərir. Yaradılan şəraitdən və bazar imkanlarından bəhrələnmə baxımından bu sferalarda təşkil olunan kiçik biznes yaxşı səmərə verir. Rekreatsiya və sosial-mədəni xidmətlərin üstünlük təşkil etdiyi turizm də kiçik biznes cazibədar olub, turistlərin seçdiyi regionun iqtisadi imkanlarına və xüsusiyyətlərinə görə dəyişir.

Turizm iqtisadiyyatın bir sahəsi, əlverişli biznes növüdür



Turizm və biznes mövzusu genişdir. Səyahət etmək istəyi hər bir insanda olsa da, turizmin inkişafı yalnız ölkənin iqtisadi inkişaf səviyyəsindən, cəmiyyətin sosial-mədəni tələbatlarının ödənilməsinə yönəldilmiş mühüm xidmət sahələrinin mövcud vəziyyətindən çox asılıdır. Başqa sözlə, turizm dedikdə insanların nəyə görə öz yaşayış yerindən səfərə çıxaraq yüz və hətta min kilometrə məsafədəki yerlərə səyahətlərinin əsl motivləri axtarılsa, bu, insanların rekreatsiya və mədəni tələbatlarının ödənilməsinə yönəlmiş iqtisadi fəaliyyət, gərgin zəhmət və turizm sənayesinin bacarıqla idarə olunmasından başqa bir şey deyildir. Ona görə də turizmi bu sahənin fəaliyyəti ilə sıx inteqrasiya olunan sənaye, kənd təsərrüfatı, rabitə, nəqliyyat, tikinti, habelə təhsil və səhiyyənin də inkişafı naminə irəli aparmaq lazımdır.

Turizmin inteqrasiya olunduğu sahələrin əksəriyyətindəki xidmətlər, əsasən, kiçik biznes qurumları və fərdi təsərrüfatlar tərəfindən göstərilir. Bu da təsadüfi deyildir. Çünki turizm ehtiyatlarının regiona məxsus unikalılığı, onların ucqarlarda daha çox toxunulmaz bənzərsizliyi bu imkanları daha da genişləndirir. Digər bir tərəfdən, indi bütün dünyada kiçik biznesin imkanları daha çox qiymətləndirilir. Kiçik biznesin kütləviləşməsi ölkədə orta təbəqənin formalaşması deməkdir. İqtisadi artımda da kiçik müəssisələrin rolu böyükdür. Belə ki, dünyanın 4-cü iqtisadi gücü olan Almaniyanın Ümumi Daxili Məhsulunun, sadəcə, 3-5 faizi məşhur alman firmalarına aiddir. Bu ölkədə trilyonlarla dollar dəyərində məhsul və xidmətlər məhz kiçik müəssisələr tərəfindən istehsal olunur. Deməli, sahələrarası əlaqələndirmə və mövcud imkanların qiymətləndirilməsi düzgün

aparılıqda kiçik biznes bazar boşluqlarının doldurulmasına yönəli bilər.

Biznes bazar iqtisadiyyatının əsas üstünlüklərindən, onun yaratdığı imkanlardan biridir. Uğurlu biznes üçün bazardakı fərsətlərin dəyərləndirilməsi çox vacib məsələdir. Kiçik biznes bu sahədə ən əlverişli mövqe tutur. Belə ki, iri istehsal və xidmət sahələrindən fərqli olaraq, kiçik biznes özünün cəld uyğunlaşma qabiliyyətini göstərərək bazardakı tələbatları ödəyə bilər. Turizm də bu keyfiyyət daha qabarıq olub, turizm xidmətlərinin geniş növ tərkibinə görə bir çox sahələrdə özünü göstərir. Beynəlxalq turizm də hər xarici turistin gəldiyi ölkədə 7-9 yeni iş yeri yaratması tezisi də elə buradan yaranıb. Çünki bəzi düzgün olmayan təsəvvürlərə görə, turistlər yalnız otel xidmətləri ilə kifayətlənməli olsaydılar, onda nə turizm mümkün olardı, nə də onun vasitəsilə yeni iş yerləri yaradılardı. Ona görə də turizm və kiçik biznes dedikdə, ilk olaraq, turist qəbul edən regionun bütün guşələrinə paylanmış, dar ixtisaslaşma ilə müxtəlif növ xidmətləri təklif edən çoxlu sayda fərdi təsərrüfat və kiçik xidmət obyektləri başa düşülür.

Turizm də kiçik biznesin inkişafı hər kəsin maraqlarına xidmət edir. Burada həm dövlətin, həm yerli əhalinin iqtisadi maraqları, həm də sosial-ekoloji maraqlar öz həllini tapır.

Muxtar respublikamızda özlə sektora verilən dəstək və iqtisadi inkişafın yaratdığı yeni biznes imkanları xidmət sektorunda, xüsusilə də turizm də kiçik biznesə daha çox münbit şərait yaradır. İndi bizim qarşımızda turizm ehtiyatlarımızın və milli qonaqpərvərliyimizin təbliği ilə yanaşı, turizm sahəsində kiçik biznesin təşviqi və onun üstünlüklərinin də təbliği məsələsi dayanır. Ən yaxşı təbliğ və reklam da görülməli iş və onun bəhrəsi olduğundan bu qədər geniş resurslardan, yaradılmış şəraitdən maksimum istifadə olunmasının, turizmdən gəlir qazanılmasının vaxtı çoxdan çatmışdır.

Əli CABBAROV

Turistlərin gəldikləri regionda pul xərcləmək istədikləri əlavə xidmətlərin, demək olar ki, hamısı kiçik biznesin payına düşür. Məsələn, kəndə gəlmiş turistlərə hədiyyəlik əl işləri istehsal edib satan sənətkarlar, onlara bal-qaymaq və digər milli yeməklər təklif edən fərdi təsərrüfatlar kiçik

biznesin təmsilçiləridir. Mövcud dünya təcrübəsinə əsasən, turizm sənayesinin də gəlirləri, əsasən, burada formalaşmalıdır. Belə ki, heç bir böyük turizm firması və turoperator turistlərin istəyinə görə regionun hər yerində bu xidmətləri təşkil edə bilməz. Bu, sadəcə, zaman və məkan şərtlərinə görə mümkün deyildir. Ona görə də turizm xidmətlərində kiçik biznesə verilən dəstək öz nəticəsini regionun ucqarlarında əhali gəlirlərinin artırılmasına imkan verən minlərlə yeni iş yerinin yaradılmasında göstərir.

Turizm sənayesində kiçik biznesin sosial-ekoloji səmərəsi də yüksək qiymətləndirilir. Turistlərin yüksək komfort standartlarına olan tələbinin ödənilməsi baxımından turist qəbul edən ərazidə sosial infrastruktur sahələrinin inkişafına şərait yaranır ki, bu da təkcə turizm sənayesinə deyil, bütün yerli əhalinin sosial maraqlarına xidmət edir. Turizm biznesi, ümumilikdə, ekotəməz layihələrə aid olsa da, onun ekoloji səmərəsi turizm biznesindən faydalanan yerli əhalinin təbiətə münasibətinin dəyişilməsi ilə daha qabarıq üzə çıxır. Kəndin, rayonun havasının, suyunun təmizliyinə, dağ-qayasının əzəmətinə, gül-çiçəyinin gözəlliyinə turistlərin verdiyi qiymət yerli sakinlərə bunlara qarşı daha doğma münasibət göstərməyə çağıran ən təsiredici vasitədir ki, bu da təbiətin qorunması işinə turizm biznesinin verdiyi töhfədir.

lərək qan qrupları təyin edilmişdir. Bir neçə saat çəkən aksiyada Mərkəzi Xəstəxananın həkim və orta tibb işçiləri daha fəal iştirak edərək könüllü donor olmuşlar. Qanvermə aksiyasında Dövlət Sosial Müdafiə Fondu Ordubad Rayon Şöbəsinin işçiləri də iştirak etmişlər. Bütövlükdə, aksiyada 20 nəfər könüllü olaraq qan vermişdir. Donorlardan götürülən 6 litr qanın qrupları müəyyənləşdirilərək mərkəzin qan bankına təhvil verilmişdir. Hazırda qan bankının soyuducusunda xəstələrə köçürülmək üçün kifayət qədər qan ehtiyatı mühafizə olunur.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

“2013-cü il Heydər Əliyev ilidir” devizi altında inşa-yazı və şeir müsabiqəsi



Naxçıvan Dövlət Texniki Kollecinin “2013-cü il Heydər Əliyev ilidir” devizi altında inşa-yazı və şeir müsabiqəsi keçirilib. Bununla bağlı keçirilən tədbiri kollecin direktoru Məhəmməd Qəribov açıraq deyib ki, muxtar respublikamızda 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması münasibətilə müxtəlif tədbirlər keçirilir. Naxçıvan Dövlət Texniki Kollecinin 1-ci kurs tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevə həsr edilmiş inşa-yazı və şeir müsabiqəsi də bu sıradandır.

İnşa-yazı müsabiqəsində tələbələrədən Suzanna Ələkbərova birinci yerə, Türkan Babayeva ikinci yerə, Gülay Rüstəmzadə isə üçüncü yerə layiq görüldü. Şeir söyləyənlər içərisində isə Aytac İbrahimova birinci, Məhəmməd Şahbazov ikinci, Nuray İbrahimova isə üçüncü yerləri tutublar.

Qaliblərə diplom və hədiyyələr verilib. Sonra ulu öndər Heydər Əliyevə həsr edilmiş “Ata yolu” filminə baxış olub.

Xəbərlər şöbəsi

Naxçıvan teatri 131-ci mövsümü

“Göz həkimi” tamaşası ilə açmışdır

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı teatrsevərlərə təqdim etdiyi şair-dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə 131-ci teatr mövsümünü açmışdır. Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək yeni teatr mövsümünün açılışı münasibətilə teatrsevərləri təbrik etmişdir. Naxçıvan teatrının 130 il ərzində keçdiyi tarixi inkişaf yolundan danışan nazir qeyd etmişdir ki, dramaturgiyamızın elə görkəmli sənətkarı yoxdur ki, onun əsəri Naxçıvan teatrında səhnələşdirilməmiş olsun. Teatr həmçinin Avropa, rus, türk dramaturgiyasından ən gözəl nümunələri səhnələşdirməklə tamaşaçıların bəşəri sərvətlər xəzinəsinə yiyələnməsində əvəzsiz xidmətlər göstərmişdir.

Vurğulanmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan teatrına daim diqqət və qayğı göstərmiş, dəfələrlə bu teatrın tamaşalarına baxmışdır. Ulu öndər Naxçıvan teatri haqqında demişdir: **“Naxçıvan teatri köklü, əsaslı bir teatrdır. Yaxın Şərqi ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatri böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.**

Nazir bu gün muxtar respublikamızda mədəniyyətə, incəsənətə, eləcə də teatr sənətinə göstərilən dövlət qayğısından söz açmış, sənət adamlarının əməyinin qiymətləndirilməsindən danışmışdır.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor əvəzi, Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev çıxış edərək teatrın yaradıcılıq ənənələrindən bəhs etmiş, bu mövsümdə səhnəyə qoyulacaq tamaşalar haqqında məlumat vermişdir.

Sonra İslam Səfərlinin ikihissəli “Göz həkimi” dramı əsasında hazırlanmış eyniadlı səhnə əsəri tamaşaçılara təqdim edilmişdir. Tamaşada peşəsinə sevgən, həkim adını uca tutan bir insanın mübarizəsindən bəhs olunur.

“Göz həkimi” tamaşası müasir həyat həqiqətləri ilə səsələnməklə bu gün də bədii aktuallığını qorumaqdadır. Professor Şahbazov (Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov) öz lovğalığı və qüruru ilə tıbda elmi yenilikləri rədd edir. Yeniliyə laqeydlilik, gənclərlə işləmək bacarığının olmaması onun tipik xarakteridir.

Professorun oğlu Raufun (aktyor Elnur Rzayev) nişanlısı İradə (aktrisa Zəminə Baxşəliyeva) yeniliyi təmsil edən, sadə, peşəsinə sevgən, təvəzökar bir göz həkimidir. Tamaşa boyu professor Şahbazovla göz həkimi İradə arasında gedən mübarizə və konfliktin açılması maraqla izlənilir.

Tamaşada Nina Nikolayevna (aktrisa Nazlı Hüseynquliyeva) və Nərminə (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanova) bir-birinə zidd mövqedə duran personajlar kimi diqqəti cəlb edirlər. Tamaşaya şən gülüş gətirən Həsənağa obrazı (Azərbaycan Respublikasının əməkdar artisti Bəhrüz Haqverdiyev) yumoristik obraz kimi yadda qalır. Qeyd edək ki, bu obrazı Naxçıvan teatrında ilk dəfə Bəhrüz Haqverdiyevin atası, Xalq artisti Öyyub Haqverdiyev canlandırmışdır.

Tamaşada Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyevin, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Kəlik Novruzovanın, aktyorlardan Zakir Fətəliyevin, Cəbrayıl Nəbiyevin, aktrisalardan Nurbənz Niftəliyevanın və Zülfiyyə Zeynalovanın da ifaları öz təbiiliyi ilə seçilir.

“Göz həkimi” tamaşasının quruluşçu rejissoru Xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov, bəstəkarı və musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevdir.

Məlumat üçün qeyd edək ki, “Göz həkimi” tamaşası ilk dəfə Naxçıvan teatrında 1955-ci ildə səhnələşdirilmişdir.

Əli RZAYEV

Qan donorları, insan həyatını birgə xilas edək

Ordubad rayonunda bu devizlə qanvermə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi həm irsi qan xəstəliyindən əziyyət çəkən insanların, həm də qan köçürülməsinə ehtiyacı olan bütün digər xəstələrin müalicəsində istifadə olunmaq üçün qan tədarükünün təşkilini davam etdirir. Naxçıvan Diagnostika-Müalicə Mərkəzinin Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirdiyi növbəti qanvermə aksiyası humanitar aksiyaların məntiqi davamıdır.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacıağa Bağirov tədbirdə çıxış edərək bildirmişdir ki, hemofiliyalı xəstələr donorların verdiyi qan hesabına öz həyatlarını davam

etdirirlər. Odur ki, belə xəstələrə qan verilməsində iştirak etmək xeyirxah işdir. Qeyd olunmuşdur ki, hemofiliyalı xəstələrin 50-55 faizini məktəbəqədər, məktəbyaşlı uşaqlar və gənclər təşkil edir. Hemofiliyalı xəstələrə dövlətimiz tərəfindən çox böyük diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada da bu istiqamətdə ardıcıl tədbirlər görülür.

Sonra “Qan donorları, insan həyatını birgə xilas edək” devizi altında qanvermə aksiyası keçirilmişdir. Əvvəlcə donorlardan arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülmüş, testdən keçiri-

Seçki marafonu

9 oktyabr Azərbaycan Respublikası Prezidentinin seçkiləri günüdür

Prezident seçkiləri - 2013

Dairə seçki komissiyaları sədr və iki katib də daxil olmaqla, 9 (doqquz) üzvdən ibarətdir. Dairə seçki komissiyaları məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir, onlara lazımi təşkilati dəstək verir; seçki dairəsinin ərazisində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; prezidentliyə namizədlərin seçkiqabağı fəaliyyətinə bərabər şərait yaradır; seçkilər haqqında seçicilərə məlumat verir; məntəqə seçki komissiyalarını otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edir; seçki məntəqələrinə təşkilati-texniki yardım göstərir; məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir; qanunauyğun digər səlahiyyətləri həyata keçirirlər.

Məntəqə seçki komissiyaları sədr və iki katib də daxil olmaqla, 6 (altı) üzvdən ibarət olmalıdır. Məntəqə seçki komissiyası üzvlərinin əsas vəzifələri aşağıdakılardır: seçicilər siyahısının təsdiq edilməsi; səsvermə otağının zəruri avadanlıq və ləvazimatlarla təmin edilməsi; seçicilərin məlumatlandırılması; seçki məntəqəsinin əhatə etdiyi ərazidə seçkiqabağı təşviqatın aparılması qaydalarına əməl olunmasının təmin edilməsi; seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənəşdirilməsi; səsvermənin nəticələri haqqında protokolun rəsmi surətinin, habelə seçki bülletenlərinin və digər seçki sənədlərinin dairə seçki komissiyasına göndərilməsi.

Səsvermə günü məntəqə seçki komissiyasının üzvləri aşağıdakı vəzifələri yerinə yetirirlər:

Məntəqə seçki komissiyasının sədri:

- Məntəqə seçki komissiyasının işinə ümumi rəhbərlik edir;*
- Məntəqə seçki komissiyasının üzvləri arasında iş bölgüsü aparır;*
- seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə və orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir;*
- seçki məntəqəsində səsvermənin başlanmasını və qurtarmasını elan edir;*
- seçki məntəqəsində səsvermə qaydalarına əməl olunmasını təmin edir;*
- asayış pozularsa, onun bərpası üçün hüquq-mühafizə orqanlarının nümayəndəsini dəvət edir;*
- məntəqə seçki komissiyası üzvlərinin fəaliyyətinin qanunun tələblərinə uyğun qurulmasını təmin edir;*
- səsələrin hesablanmasını və səsvermənin nəticələri haqqında rəsmi protokolun doldurulmasını təşkil edir;*
- lazımi seçki sənədlərini imzalayır;*
- səsvermənin nəticələri haqqında protokolu və digər seçki sənədlərini dairə seçki komissiyasına çatdırır;*
- Seçki Məcəlləsinə uyğun digər vəzifələri həyata*

keçirir.

Məntəqə seçki komissiyası sədrinin sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir.

Məntəqə seçki komissiyasının katibi:

- məntəqə seçki komissiyası sədrinin göstərişlərini və sədr tərəfindən onlara verilən səlahiyyətləri icra edir;*
- məntəqə seçki komissiyası sədrinin tapşırığına əsasən, katiblərdən biri beynəlxalq və yerli müşahidəçilərin siyahısını tərtib edir;*
- lazımi seçki sənədlərini imzalayır;*
- məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onun səlahiyyətlərini həyata keçirir;*
- Seçki Məcəlləsinə uyğun digər vəzifələri yerinə yetirir.*

Məntəqə seçki komissiyasının üzvləri:

- sədrin iş bölgüsünə əsasən, onlara həvalə olunmuş vəzifələri icra edirlər;*
- məntəqə seçki komissiyasının üzvlərindən biri seçki məntəqəsinin girişində dayanıb səsverməyə gələn seçicilərin barmaqlarında mürəkkəbin, şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını yoxlayır və səsverməyə aid onların suallarının olub-olmadığını soruşur;*
- məntəqə seçki komissiyasının üzvlərindən biri seçicilərin şəxsiyyətini təsdiq edən sənədləri yoxlayır, onun səsvermə hüququna malik olmasına əmin olur, seçicilərin şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsini seçicilər siyahısında qeyd edir, seçicilərin sol əlinin baş barmağına gözlə görünməyən mürəkkəb çiləyir, seçicilərə seçki bülleteni verir, bülletenin düzgün doldurulması qaydasını onlara izah edir. Bülleten korlandığıda seçiciyə yeni bülleten verir (müəyyən olunmuş qaydada);*
- məntəqə seçki komissiyasının üzvlərindən biri səsvermə otağında seçki qutusuna (qutularına) yaxın yerdə dayanır. O, əmin olmalıdır ki, heç kəs qutuya toxunmur, seçicilərin hamısı səsvermədən sonra seçki bülletenini seçki qutusuna salır və səsvermə otağını tərk edir. Məntəqə seçki komissiyası sədrinin göstərişlərini və sədr tərəfindən onlara verilən səlahiyyətləri icra edirlər;*
- lazımi seçki sənədlərini imzalayırlar;*
- məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onun səlahiyyətlərini məntəqə seçki komissiyasının katiblərindən biri və ya komissiyanın digər üzvü həyata keçirir;*
- Seçki Məcəlləsinə uyğun digər vəzifələri yerinə yetirirlər.*

YADDA SAXLA!

Komissiyanın məşvəratçı səs hüquqlu üzvləri tərəfindən seçiciyə seçki bülleteninin verilməsi, bülletenlərin sayılması, hər hansı bir bülletenin və ya qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin ləğv edilməsi, səsvermənin nəticələri haqqında protokolun doldurulması, məntəqə seçki komissiyasının hər hansı bir qərarının imzalanması qadağandır.

Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır. Səsvermə günü seçki komissiyalarının fəaliyyətini aşağıdakı şəxslər müşahidə edə bilərlər:

- qeydə alınmış prezidentliyə namizədlər;*
- qeydə alınmış prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri;*
- siyasi partiyaların, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri;*
- seçki komissiyasının məşvəratçı səs hüquqlu üzvləri;*
- müvafiq lövhəciyi təqdim etməklə beynəlxalq və yerli müşahidəçilər;*
- KİV nümayəndələri.*

Müşahidəçilər müşahidənin aparılması prinsiplərinə (bir namizədin və ya siyasi partiyanın mənafehləri naminə seçki prosesinə təsir göstərilməməsi, müşahidə edilən hərəkətlərə aid olan bütün halların və faktların nəzərə alınması, müşahidənin açıq aparılması, müşahidənin yekunlarının faktlara əsaslanması) hökmən əməl etməli, aşkar etdiyi faktları müəyyən olunmuş qaydada (buna dair müvafiq akt tərtib etməklə) rəsmiləşdirməli, imkan daxilində həmin faktların rəsmiləşdirilməsinə maraqlı şəxslərin diqqətini cəlb etməlidirlər. Seçki prosesində aşkarlığın təmin edilməsi, ehtimal edilən pozuntuların qarşısının alınması və baş vermiş pozuntuların nəticələrinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə həmin halların müvafiq komissiyanın nəzərinə çatdırılmasının məqsədmüvafiqliyi daim diqqətdə saxlanılmalıdır.

YADDA SAXLA!

Seçiciyə təsir göstərməyə cəhd edən, gizli səsvermənin qaydalarını pozan müşahidəçilik statusu olan şəxs məntəqə seçki komissiyasının qərarı ilə məntəqədən çıxarılır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 42.3-cü maddəsinin tələblərini pozan beynəlxalq müşahidəçilərin akkreditasiyası MSK tərəfindən, yerli müşahidəçilərin qeydiyyatı isə onları qeydiyyata almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv oluna bilər.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası

“Araz-Naxçıvan”ın növbəti qələbəsi



Birinci divizionda mübarizə aparan “Araz-Naxçıvan” futbol komandası sentyabrın 22-də çempionatın ikinci turu çərçivəsində Naxçıvan Muxtar Respublika Stadionunda Şəmkirin eyniadlı komandasını qəbul edib. Rəhil Diniyevin idarə etdiyi matçda komandamız qələbə qazanmağa müvəffəq olub. İlk dəqiqələrdən üstünlüyü ələ alan qırmızı-ağlar 18-ci dəqiqədə hesabı açıblar. Ya-

rımmüdafiəçimiz Əlimirzə Daşzərini cərimə zərbəsindən mükəmməl qola imza atıb. İkinci hissə başlayan kimi hücumlarını davam etdirən Naxçıvan təmsilçiləri 59-cu dəqiqədə Bəxtiyar Soltanovun qolu sayəsində hesabı 2:0-a çatdırıblar. 71-ci dəqiqədə B. Soltanov dublunu rəsmiləşdirib – 3:0. Oyunun son dəqiqəsində isə qapıcı Nəcat Əliyevin səhvi diqqətdən qaçmayıb. Fərsətdən istifadə edən

Vüsal İbrahimov hesab arasındakı fərqi azaldıb. İki oyundan maksimum nəticə əldə edən “Araz-Naxçıvan” turnir cədvəlində xal ehtiyatını 6-ya çatdırıb və adını liderlər cərgəsinə yazdırıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” birinci divizionun üçüncü turunda növbəti oyununu İmişlidə “Mil-Muğan” komandasına qarşı keçirəcək.

☞ **Ceyhun MƏMMƏDOV**

İşaxtaran vətəndaşların nəzərinə!

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran vətəndaşları Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs keçməyə dəvət

edir.
Tədris müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2013-cü il oktyabrın 5-dək tələb olunan aşağıdakı sənədləri yığaraq ərazi üzrə məşğulluq mərkəzlərinə

təqdim edə bilərlər.

- Yaşayış yerindən arayış*
- Şəxsiyyət vəsiqəsinin surəti*
- Tibbi yoxlama haqqında arayış.*

Əlaqə telefonu: 545-32-33

İmişdir

Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, döngə 3, ev 23-də yaşamış Məmmədova Məna Abbas qızının adına olan 4617 inventar nömrəli texniki pasport və 01/10 reyestr nömrəli qeydiyyat vəsiqəsi itdiyindən etibarsız sayılır.

Allah rəhmət eləsin

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin professor-müəllim və tələbə kollektivi Ümumi təbabət və gigiyena kafedrasının müəllimi Bəxtiyar Hüseynova, anası **MAXMƏR XANIMIN** vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Əli Ələsgərov və xəstəxananın həkimlərindən Qasım Əliyev, Adil Məmmədov, Arif Rzayev və Fərman Novruzov iş yoldaşları Bəxtiyar Hüseynova, anası **MAXMƏR XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkiminin müavini Ramazan Abbasov, həkimlərdən Məmməd Şahverdiyev, Abbas Hacıyev, Abbaslı Rəsulov və Zakir Səfərov iş yoldaşları Bəxtiyar Hüseynova, anası **MAXMƏR XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimlərindən Sabir Novruzov, Etibar Bababəyli, Məhərrəm Tarverdiyev, Elxan Abdullayev və Elman İsmayilov iş yoldaşları Bəxtiyar

Hüseynova, anası **MAXMƏR XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimlərindən Azər Məmmədov, Elşəvər Ağaliev, Xaspolad Tutayuk, Hüseyn Abdullayev və Tərlan Allahverdiyeva iş yoldaşları Bəxtiyar Hüseynova, anası **MAXMƏR XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimlərindən İsmət İmanova, Xəlilə Bağirova, Nadir Əlirzayev, Sabir Mehdiyev və Əli Ələsgərov iş yoldaşları Bəxtiyar Hüseynova, anası **MAXMƏR XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimlərindən Yaşar Rzayev, Aynur Abbasova, Mənsur Rzayev, Mustafa Fətullayev və Zakir Abbaslı iş yoldaşları Bəxtiyar Hüseynova, anası **MAXMƏR XANIMIN** vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000, Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır

Nömrəyə məsul: Səbuhi Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 861